

MƏHSƏTİ GÖNCƏVİYƏ HƏSR OLUNMUŞ OPERALAR

Sevinc RÜSTƏMOVA

Məqalə XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncavinin heyat və yaradıcılığı ilə bağlı olan operalardan birinə həsr olunmuşdur. Bestəkar Pika Axundovanın "Məhsəti" operasının libretto əsasını "Məhsəti və Əmir Əhməd" dastanı təşkil edir. Əsərdə Məhsətinin rübabından istifadə olunmuşdur. Məqalədə operanın məzmununu və müsiqi dramaturgiyasının təhlili venirlər.

Məhsəti Gəncavi XII əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan ilk şair qadın kimi tanınmış, rübabın janının parlaq ustası olmuşdur. O, hem də şahmatçı qadın, müğənni, bestəkar və rəqqaslıq sanatçısı kimi mədəniyyət tarixinə daşılınmışdır. Azərbaycan bestəkar Məhsəti Gəncavinin poetik dünyasına müəracət etmekle, müxtəlif janrlarda (operalar, mahni və romanslar, teatr tamaşalarına müsiqi və s.) bir sıra diqqətəlayiq əsərlər yaratmışdır.

Məhsəti Gəncaviyə həsr olunmuş operaların qədək, Məhsəti poeziyası əsasında, onun heyat və yaradıcılığına həsr olunmuş bir sira operalar meydana gəlmİŞdir ki, bəi əsərlərində Məhsəti obrazı müsiqi mədəniyyətində özü təcəssümünü tapmışdır. Bu qədəbdən Ərdoğlu Cavidin tamamlamamış "Məhsəti" operasını qeyd edə bilmək kib, bu arasdən yalnız "Məhsətinin arıyası" məlumdur. Bu opera XX əsr görkəmli Azərbaycan şairi Nigar Rəfəfiyin Məhsəti haqqında poemasının motivlərinə əsaslanır. Ariyanın matni da Nigar Rəfəfiyin sözləri yazılmışdır.

"Məhsəti" adı ilə daha iki opera meydana gəlmİŞdir. Elnare Dadaşovanın "Məhsəti" operası Firdiun Mehdiyevin librettosuna 1996-cıildə bestələnmiş, lakin sahñaya çouymuşdur. Pika Axundovanın "Məhsəti" operası 2019-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təməsəya çouymuşdır.

Məhsəti Gəncaviyə həsr olunmuş son əsərlərdən biri - bestəkar Pika Axundovanın "Məhsəti" operası üzündə dayanmaq istardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan müsiqisində görkəmlər sahñaların heyat və yaradıcılığının həsr olunmuş bir sira operalar meydana gəlmİŞdir. Əfrasiyab Badalbeylinin "Nizami", Ramiz Mustafayevin "Vaqif", Vafis Adigözələvin "Natevan" operaları bu qəbildəndir. Bu əsərlər Azərbaycan opera tarixində özünəməxsus yer tutmuş mərhələ əsərlərdir. Müasir dövrdə hem "Nizami" operasından, hem "Vaqif" operasından, hem də "Natevan" operasından aria və duetler müğənnilərin repertuarında yer tutmuşdur. Eyni zamanda, "Vaqif" və "Natevan" əsərləri Azərbaycan Dövlət Opera və Balet Teatrının sahñalarında nümayiş olunur.

Bu operalar birləşdirən ümumi cəhət onlara məhz Azərbaycan poeziyasının parlaq simallarının obrəziniñ sahnəye getirilənlər idi. Bəi əsərlər müeyyən tarixi hadisələri eks etdirir, onlarañ istorikləri da tarixi şəxsiyyətləri təcəssüm etdirir, şairlərin heyat və yaradıcılıqları tarixi hadisələrinə fonundada təsvir olunur.

Lakin bu operalardan libretto əsasını ayrı-ayn ədəbi əsərlər təşkil edir. Məsələn, "Nizami" operası Məmməd Səid Ordubadının "Qılınc və qəleb" romanının motivlərinə əsaslanır. Bu əsərin əlamətdar cəhətələrindən biri o da ondan ibarətdə ki, XII əsrə baş verən hadisələrin fonunda Nizaminiñ müasiri kimi, Məhsəti Gəncavi obrazı da yer almışdır. "Vaqif" operasının əsasını Nizam Vərşügunun eyniadlı dram təşkil edir. "Natevan" operasının librettosunu müstəqil işlənilənə, bəi əsərəsər verən məlum hadisələr İlyas Əfendiyevin "Natevan" dramanında da təsvir olunmuşdur.

Jani xüsusiyyətlərinə görə adı çəkilen operalar link-

dramatik opera janrına aiddir. Göründüyü kimi, Azərbaycan müsiqisiñ görkəmlər sahñaların heyat və yaradıcılığına həsr olunmuş opera onanıñ müvəccudur

və bu baxımdan "Məhsəti" operasının da həmin onanın davamı hesab etmək olar.

Genc bestəkar Pika Axundovanın Məhsətinin poetik yaradıcılığına müəracəti təsadüf olmamışdır. O, dəha öncə Məhsətinin rübabları arasında bir sira mahni və romanslar bestələmişdir. Bunlardan "Eymül", "Menim təkənən harda var", "Könlüme yar oldu bu gəca dildər", "Sorusma", "Rəhm eylə", "Şəhər gözüm" və s. mahni və romanslarında qeyd etmək lazımdır.

XII əsr Azərbaycan poeziyasının və mədəniyyətinin parlaq simallarından olan Məhsəti Gəncavi 900 illik yubileyi 2013-cü ildə YUNESKO tərəfindən dünya səviyyəsində qeyd edilmişdir. Azərbaycanda Məhsəti Gəncavının 900 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfənəmə əsasən böyük təntənə ilə həyata keçirilmişdir. Heydər Əliyev Fonduñ destəyi ilə 2013-2014-cü illərdə Fransanın paytaxtı və bəi şəhərlərdən Məhsəti Gəncavının 900 illik yubileyine həsr olunmuş tədbirlər keçirilmişdir.

Heydər Əliyev Fonduñ təşkilatçılığı ilə Məhsəti Gəncavının sözlərinə Pika Axundovanın bestələdiyi mahni və romanslardan ibarət disk işqüz üzü görmüşdür. Həmin mahni və romanslar Fransanın Reyms və Muluz şəhərlərində keçirilən konsern programında xalq artisti Samir Caferovun ifasında uğurla seslənmişdir.

2018-ci ildə Pika Axundova Azərbaycan Televiziya və Radiosunun "Mədəniyyət" kanalından "Məhsəti" operasını bestələmek üçün sıfırıñ almış və əsər üzündən işləmişdir. Bir pardoli operanın libretto müəllifi Leyla Qədizadədir.

Pika Axundovanın "Məhsəti" operası 2019-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sahñalarında nümayiş olunur.

səhnəsində ilk təməsasi olmuşdur. Tamaşa Azərbaycan Dövlət Televiziyasının Sinfonik orkestri və xor tərəfindən təməsəya hazırlanmışdır. Tamaşanın müsiqi rehberi dirijor Nazim Hacıbekbəyov, xorun bedi rəhbəri Şəhla Ələkbərovadır. Tamaşanın qurulmuş rejissoru və Məhsəti olunun ifaçısı Azərbaycanın Əməkdar artisti İlnar Babayevdir. Diğer rollarda Ramil Qasımov (Əmir Əhməd), Tələh Yəhyaev (Sultan Sancar) və başqaların çıxış etmişlər.

P. Axundovanın "Məhsəti" operasının librettosunun əsasını "Məhsəti və Əmir Əhməd" dəstəni təşkil edir. Məhsəti Gəncavının heyat haqqında əsas məlumat mənbəyi olan bəi dəstən Orta əsərlər dövründə yazılı abidələrindən heab olunur.

Bu dəstənin aylızma nüsxələri Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanılır. Dəstənin yanarına XIX əsrdə adı edilir. Azərbaycan adıbbayıtyunşunun son tədqiqatçıları göstərir ki, "Məhsəti və Əmir Əhməd" dəstənin müslihi XIII əsrdə yaşaması Əzərbaycan şairi və alimi Abdulla Cəhəvən Zərgər Təbrizidir və esən qəhrəmanları - Məhsəti Gəncavi, şair Əmir Əhməd, Gəncə şahı Sultan Mahməddə, II Gəncə şahı Sultan Mahmud real şəxsiyyətləri tecəssüm edir.

Dəstənin məzmunu ilə opera librettosunun müqayisəsindən görükür ki, opera dəstəndəki hadisələrin əsas məqamları - Məhsəti və Əmir Əhmədin evlənməsi, Məhsətinin müşəvir bir şairi kimi Gəncə şahı Sultan Sancarın sarayına dəvət olunması, sarayda qalmış keçilfini rədd etməsi və zindana atılması, sonda Məhsəti və Əmir Əhmədin ölümü sehnələri öz əksini tapmışdır.

Əlbəttə ki, dəstənin metni tövülkündə opera istifadə oluna bilməzdi. Məsələn, dəstəndə öz əksini tapmış hadisələrdən Məhsətinin və Əmir Əhmədin hayatının bəri şər maqamları, xüsusiş qəhrəmanların dünyaya gəlməsi, böyüyüşü, təlim-terbiyəsi librettodan kəndərda qalmışdır. Halbuki dəstənin məzmunundakı bu hissələr dətqiqatçıları Məhsətinin, eləcə də Əmir Əhmədin həyat sahifələri kimi əsərindən təşkil edilmişdir.

Dəstəna görə, bəi ilahiyyat alımının ailəsində Mənici adı qız dünənyə görə öz, atası ona mükəmməl təhsil verir, Quran oxumadı yanaşı, poeziyanı, müğənni və rəqs sənətiñ övrenək üçün müaliimlər tutur. 20 yaşına çatanda Mənici artıq çoxxətəli istədi ilə xalq arasında məşhuriyətsizdir. O, Gəncənin Xərabətənən Məhsətinin qızı yaxşıdır, bu məhəlla sənətkarlıq növbəli ilə müşəş olan, poeziya və müsiqiñ çox sevən istedadlı insanları maskəni id. Sənətinələri içərisində Gəncənin Xərabətənən məhəlləsində yaşayan gənc sənətkarlara həsr etdiyi şeirlər silsiləsi möşhurdur.

Dəstəndə Əmir Əhməd Gəncə xalibinə oğludur. O da mükəmməl təhsil görmüş bir saxşərdir. Asinasın iradəsinə zidd olaraq, Əmir Əhməd Xərabətənən məhəlləsində şaire Mənici ilə görüşür və onlar evlənlər.

Opera mehəz meqədəm - Mənica və Əmir Əhmədin məhəbbət görüşündən başlanır. Dəstənin məzmunundan malum olduğu kimi, Gəncə Xəlibinən oğlu Əmir Əhməd Məhsətinin ürkəndən sevərek, onun

Gəncənin Xərabətənən məhəlləsində yerleşən evinə galır. Əmir Əhməd Məhsətinin burada 40 icabət qızın atəşindən görür. Onlar ney, çəng, daf çalır, oxuyur, rəqs edirdilər. Burada Məhsəti belə təsvir olunur ki, o, şeir yazır, oxuyur, bir çox alettələr çalır, hamçinin müsiqi və rəqs dərsleri da keçir. Operada bəi sahə genis surətdən təqdim olunur.

Menicin şairə, müsiqiçi və şahmatçı kimi sorğu Gəncə Sultanına çatır, onu saraya dəvət edir. Rayevaya görə, Məhsəti bir müdəttə Sultan Sancarın sarayında yaşaması, onun qəbullarında və burada keçirilən adıbbayıtyunşlarında istirak etmişdir. Bəi məclisde Sultan Sancarın diqqətini onun gözənləniləndən yaqan qar haqqında bedəhetən söylediyi bir rübü çəkmənidir: "Göyər sənə gümüşü xalçə görkəb ki, atını nali bulanımasın..." Sultan bu rübüni eşitdikdən sonra şairəni "Mə-hi" - ("əm böyük") adı ilə mukafatlandırmış və onu öz yaxın şəhəsine qəbul etmişdi.

Dəstəndə Məhsəti və Əmir Əhmədin həyatı ilə bağlı əhvalərənən dərindən. Onlar şayədən uzlaşdırıb. Məhsəti və Əmir Əhmədin həyatı ilə bağlı şəhərlər dərindən. Məhsəti və Əmir Əhmədin real şəxsiyyətləri tecəssüm edir.

Dəstənin məzmununu ilə opera librettosunun müqayisəsindən görükür ki, opera dəstəndəki hadisələrin əsas məqamları - Məhsəti və Əmir Əhmədin evlənməsi, Məhsətinin müşəvir bir şairi kimi Gəncə şahı Sultan Sancarın sarayına dəvət olunması, sarayda qalmış keçilfini rədd etməsi və zindana atılması, sonda Məhsəti və Əmir Əhmədin ölümü sehnələri öz əksini tapmışdır.

Əlbəttə ki, dəstənin metni tövülkündə opera istifadə oluna bilməzdi. Məsələn, dəstəndə öz əksini tapmış hadisələrdən Məhsətinin və Əmir Əhmədin hayatının bəri şər maqamları, xüsusiş qəhrəmanların dünyaya gəlməsi, böyüyüşü, təlim-terbiyəsi librettodan kəndərda qalmışdır. Halbuki dəstənin məzmunundakı bu hissələr dətqiqatçıları Məhsətinin, eləcə də Əmir Əhmədin həyat sahifələri kimi əsərindən təşkil edilmişdir.

Dəstəna opera librettosuna əsaslı qırçı cəhətlərindən bəi ki, opera Nizami Gəncavi obrazının daxil edilmişdir. Bu da sababəz deyildir. Bəle ki, Nizami Məhsətinin kiçik müasiri olmuşdur. Hətta Nizamının əsərlərində Məhsətinin həsl olunmuş misraların olması da ehtimal olunur. Dəstəndə bəi fikir var ki, Məhsəti öz vəsiyyatına görə Nizamının məzarının yanında qoyulur.

Göründüyü kimi, bəstəkənnən qarşılaşma qoşduyuqdur. Məhsəti və Əmir Əhmədin həyatı ilə bağlı əhvalərənən dərindən. Onlar şayədən uzlaşdırıb. Məhsəti və Əmir Əhmədin real şəxsiyyətləri sefirələr, şəhərlər, xalq, neyçilər, sənətkarlar, gələrən, bəzələr, cəzallandırılar. Har ikisi məhv olurlar və ruhan xəyallar almında qoşurlar.

Göründüyü kimi, bəstəkənnən qarşılaşma qoşduyuqdur. Məhsəti və Əmir Əhmədin həyatı ilə bağlı əhvalərənən dərindən. Onlar şayədən uzlaşdırıb. Məhsəti və Əmir Əhmədin real şəxsiyyətləri sefirələr, şəhərlər, xalq, neyçilər, sənətkarlar, gələrən, bəzələr, cəzallandırılar. Har ikisi məhv olurlar və ruhan xəyallar almında qoşurlar.

Göründüyü kimi, bəstəkənnən qarşılaşma qoşduyuqdur. Məhsəti və Əmir Əhmədin həyatı ilə bağlı əhvalərənən dərindən. Onlar şayədən uzlaşdırıb. Məhsəti və Əmir Əhmədin real şəxsiyyətləri sefirələr, şəhərlər, xalq, neyçilər, sənətkarlar, gələrən, bəzələr, cəzallandırılar. Har ikisi məhv olurlar və ruhan xəyallar almında qoşurlar.

Lakin opera Nizami obrazı da çox Gəncənin ramzi kimi daxil edilmiş, Gəncə har iki böyük sənətkar vətəni kimi tərənnüm olmuşdur.

Göründüyü kimi, opera dəstəndəki obrazlannən əsas səciyyəvi cəhətləri və sujet xəttinin inkişaf dramaturgiyası saxlanılışında hadisələrin gedisindən bəri sənətkarlıqların işləklərindən yaradılmışdır. Nizami, Xanəndə qız və s.) alava olunmuş, Kütləvi sehnələr, rəqsler, xorlar, neyçilər daxil edilmişdir. Bu opera janının tələbələrinən tələb olur.

Əlbəttə ki, Məhsətinin həyatı onun yaradıcılığı ilə six bağlı idi. Məlum olduğunu kimi, Məhsəti Gəncəvi Şərq poeziyasında rübü janının ustası kimi tanınmışdı və onun həyatının müxtəlif anları ilə, müxtəlif əhval-

rühiyyəsi ilə əlaqədər çox sayılı rübaïləri vardır. Buna görə də operada Məhsətinin rübaïlərinən geniş surətdə istifadə olunur. Məhsətinin, Əmir Əhmədin partiyalı rübaïləri esaslıdır. Bununla yanaşı, xalq sahnələrində bayatılıqlardan da istifadə olunur. Əsərdə recitatif xarakterli dialog sahnələri də yer almışdır (xüsusi saray sahnəsində).

Operanın müsiqi dili mərqaçı xüsusiyyətlərə malikdir. Burada bestəkar opera partiyasında müasir yazı üsulləndən geniş istifadə etmişdir, eyni zamanda, xalq sahnələrinin müsiki məzmunundan anenzəvi müsicinən bir sira janrlar - mahni və rəqsər, müğəmlər bacarıqla təlib olunmuşdur. Əsərdə hər qəhrəman - Məhsəti, Əmir Əhməd, Sultan Səncər və b. özünüməxsus fardlaşmış intonasiya məzmununda malik müsiki nömrələri ilə - arıya və duellərlə xarakterizə olunur.

Operanın əsas qəhrəmanları Məhsəti və Əmir Əhmədin müsiqi xarakteristikalarından bir əlaqə özünü bürüze verir ki, bu da onların ruhen yaxınılığı və məhəbbəti ilə bağlıdır. Onlannı arıya və ariozolar, dueti buna aydın surətlə təmsil edir.

Operada Məhsətinin və Əmir Əhmədin geniş xarakteristikenlərinə nail. Qəhrəmanların xarakteristikası solo və duet nömrələrində açılır. Bir baxımdan duet sahnələri bir neçə funksiya daşıyır, qəhrəmanların arasındakı münasibətlərin aydınlaşmasına və hadisələrin inkişfəsinə xidmət edir. Bundan irdi galərek, bəzi sahnələr recitatif-deklamasiya xarakterli klub dialoglarında qurulur, massələ, Məhsəti və Sultan Səncər duet sahnəsi, Sultan Səncərən vəzirinin sahnesi bu qəbildəndir. Bəzi sahnələr isə müstəqil melodik inkişfələr bəzi sahnələrdən və burada da çox qəhrəmanlar arasında dərin münasibələr, onların manevi alemi açıqlanır, Məhsəti və Əmir Əhmədin sahnələri bu qəbildəndir.

Məhsətinin partiyasının poetik mətni onun meşhur rübaïsına asaslanır:

Bu dünyaya bir qızıl kuzəye bənzər,
Suyu gah şirindir, gah da ki zehər.
Çox da öyrənme ki, uzundur ömrün,
Əcəl köhnələndir həzirdir yəhər.

Ariya üç hissəli formadadır. Kənar hissələr evini məzmunludur. Orta bölmə isə yeni mətnə asaslanır. Bu bölmədə arıyanın kulminasiyası özünü göstərir. Yüksək zirvəda vokaliz oxunması təzadiyi melodik inkişfəlla növbələşir.

Məhsətinin ikinci Ariyası "Ey Sarvan sefəra vermisen qərar" III şəkildə səslənərək, onun ölüm qabığı fikirini eks etdirir. Bu arıya qəməqin, təsirli melodiyaya malik olub, Məhsətinin dünya xə axırat haqqında fikirlerini izləyəblərini eks etdirir.

Əmir Əhmədin partiyasında mahnivariqlik üstünlük təşkil edir. Əmir Əhmədin Ariyası "Könlürlər yar oldu bu gecə dilber" sözündən başlanıb, maraqlarından ki, bestəkar Əmir Əhmədin partiyasında da Məhsətinin rübaïlərləndən istifadə etmişdir.

Əmir Əhmədin və Mənicanın partiyasında məhəbbət xəttinin inkişfəsi duet sahnələrində davam etdirilir. İ duet "Sevgin demərə könlüldə peydə olsun" görüş sahnəsində (I şəkildə) səslənən məhəbbət

dədir. Əmir Əhmədla Mənicanın II dueti "Bir göz ki baxıb gözlerinə həsrətlə" zindan sahnəsində (III şəkildə) səslənər, olsuqca qəmlər xarakteri daşıyır. Qəhrəmanların həsrət dəluqələrinə təcəssüm olur.

Şəhərin Sultan və Mənicanın dueti operanın gərgin emosional sahnələrinəndir. Sultanın "Xoş galdın saraya ey nazlı dilber" sözü ilə başlanan partiyası onun təkebərbülli mövaciətini eks etdirir. Bunun cavabında Mənicanın partiyasında onun Sultanla xitabla oxuduğu rübaï səsləri:

Ey şahim, hamdan üstün bilərek
Bəxt atını səne bəxş etdi fəlak.
Qızıl nallı alın batmasın deye
Yerlərə sərmisdür gülmüş bir heynar.

Sultan onun istədindən, ağılnı heynar olaraq, onu "Ay parçası" - "Mah-hesli" adlandırma və bəhəs sənədindən, aydın sözələrinə qalmışdır. Lakin Sultanın sarayda qalmışlığı təklifini redd etdən Məhsəti onun iddiasına salınır.

Məhsəti, Əmir Əhməd və Sultanın frosu operanın dramatik sahnələrinəndir. İki sevgili Sultanın onlan azad etmisi üçün yalvarşalar da, o, yunsələr və onlara daha keşkin sözler söyləyir və Məhsətinin ölümcəmək mənəvəsinə növbələşir.

Xor sahnələri hadisələrin gedisatında müəyyən rol oynayaraq, süjetin inkişafını edən vasitəsi çevrilir. Xor hem Mənican ilə Əmir Əhmədin görüş sahnəsində, hem de Sultan Səncərən sarayında onun şairə Məhsətinin iddiasında bir tərafəndən, fəmhiyyəti daşımaqla yanaşı, digər tərafəndən hadisələrə münasibətin bildirilən kütlə kimi tasvi olunur. Bəzən dueterlər xor sahnələrinin daxilindən verilir, bəzən xor hadisələrin iştirakmasına çevirilir.

Məhsətin, I şəkildə Əmir Əhmədin və Mənicanın duetindən sonra gelen "Geline bax gelin" xoru onların məhəbbətinin alışqılıqları insanların münasibətinin eks etdirir. Hər iki qəhrəmanın birgə oxuması "Mehbəbdər insanın xəzinəsi" xoru partiyası ilə növbələşir.

II şəkilde Sultanın sarayında onun Mənican ilə görüşünə xonun replikalı fonunda keçir, xor ssəsən saray eyanlarının mövqeyini eks etdirərək, Sultanın sarayda qalmışlığı qəbul etməyindən görə Məhsətinin qısnayıfı.

III şəkilde Məhsətinin ölüm sahnəsinin müsayiat edən "Ölüm gerçəkdi" xoru, IV şəklini əsasını təşkil edən "Şairlər ölməz" xoru hadisələrin axarını özündə eks etdirir.

Operadə orkestrin rəolini və simfonik epizodlarda emhəmiyyətini qeyd etmək lazımdır. Orkestr operanın dramaturgiyasında müümən emhəmiyyət malik olan leymotivlərin ifadəçisidir. Bu qəbilden baş qəhrəmanların obrazlarının leymotivlərə xarakterizə olunmuşdur. Bunlardan Məhsətinin leymotivi dəha geniş inkişfdir və onun bütün partiyasında aparcı emhəmiyyət kəsb edir. Solo partiyaların da bunun üzərində qurulmuşdur.

Əmir Əhmədin partiyasında da leymotivlərdən istifadə olunmuşdur, lakin onlar bestəkar tərefindən çox inkişaf etdirilmiş və bir neçə dəfa statik şəkildə verilir.

Operanın müsiqi dramaturgiyasında Məhəbbət leymotivi xüsusi emhəmiyyət malikdir. Bu leymotiv Uvertürada, Məhsətinin zindan sahnəsində və ölüm

səhnəsində səslənərək, onun məhabətinin ölməziyi tərənnüm edir. Orkestr epizodlərə asərin ümumi lirk axarında müxtəlif ehval-rühiyyənin aydın şəkildə üzə çıxmasına, qəhrəmanların hissələrinin ifadəsinə, onların münasibələrinin üzə çıxmamasına xidmət edir.

Bəlkələ, Pika Axundovanın "Məhsəti" operası bir pardeli (dörd şəkildən ibarət) quruluşlu malik klub, lirk-dramatik opera jannının xüsusiyyətlərinə özündə eks etdirir. Əlbəttə ki, operanın mezmənindən və sahne qurulusunda müəyyən çalışmayan cəhətləri də qeyd etmək olar. Librettoda özünü göstəren kəsirler bunu

dərəməyə əsas verir, belə ki, operada Məhsəti dövrünün daha inandıcı təsviri, operanın sonluğunda Məhsəti və Əmir Əhmədin ölümünün dəhər derin müsiqi tacəssümü və qəbiləndir.

Görkəmlə Azərbaycan şairi Məhsəti Gəncavının hayat və yaradıcılığına həsr olunmuş Pika Axundovanın "Məhsəti" operası şairinə rübaïlərinin müsiqi tacəssümünən gözel nümunəsidir. Eyni zamanda, Məhsəti poeziyasının və Məhsəti obrayıñ müsiqi taranıñ olunması baxımdan deyəril nümunədir.

ŞƏDƏBİYYAT

1. Azərbaycan Bestəkarlar İttifaqı. Məlumat kitabı. Bakı, 2019.
2. Axundova P. "Məhsəti" operası. Klavr. 2019. Əlyazma.

Opery, posvästjenie Məhseti Gəndjevi.

Статья посвящена одному из опер связанным с жизнью и творчеством выдающейся представительницы азербайджанской поэзии XII века Мехсети Гянджеви. Либретто оперы основана на мотивах дастана «Мехсети и Амир Ахмед». В опере использованы рубаи Мехсети. В статье анализируется содержание и музыкальная драматургия оперы.

The opera dedicated to Mehseti Ganjavi.

The article is devoted to one of the operas associated with the life and work of an outstanding representative of Azerbaijani poetry XII century Mehseti Ganjavi. Libretto of the opera is based on the motives of the epos "Mehseti and Amir Ahmed". In the opera used rubai of Mehseti. The article analyzes the content and the musical dramaturgy of opera.